

1`Sual: Proqnozlaşmanın mahiyyəti (Çəki: 1)

perspektiv inkişaf

sahələrinin dinamikası

təhlil

idarəetmə

qiymətləndirmə

2Sual: Sosial proqnozun növü (Çəki: 1)

qısa müddətli

fəza

uzunmüddətli

real

ideal

3Sual: Proqnoz modeli (Çəki: 1)

statistik

imitasiya

strateji

bir beşi hesablama

iqtisadi-riyazi

4Sual: Sosial proqnozların metodu (Çəki: 1)

statistik

seçmə

təqribi hesablama

normativ

ekonometrik

5Sual: Sosial proqnozlarda meyar (Çəki: 1)

iş yerləri

təhsil

səhiyyə

həyat səviyyəsi

sənaye məhsulu

6Sual: Sosial proqnozların vəzifəsi (Çəki: 1)

elmin əsasları

qərar qəbulu

keyfiyyət dəyişmələri

yollaraxtarma

qiymətləndirmək

7Sual: Sosial proqnozların xarakteri (Çəki: 1)

passiv

ümumilləşdirən

xüsusi

aktiv

stimullaşdırıcı

8Sual: Sosial proznolaşmada əsas göstəricilər (Çəki: 1)

əhalinin həyat səviyyəsi

təhsil səviyyəsi

insan inkişafı indeksi

gəlirlər

düzgün cavab yoxdur

9Sual: Sosial proqnozların rolu (Çəki: 1)

planqabağı tədqiqat

direktivlik

alternativlik

komplekslik

sistemlik

10Sual: Sosial proqnozlara tələblər (Çəki: 1)

komplekslik

sistemlik

elmçilik

adekvatlıq

ədalətlik

11Sual: Sosial proqnozların prinsipləri (Çəki: 1)

reallıq

resurs məhdudiyyəti

mümkünlük

beynəlxalq səviyyəsi

imkanlıq

12Sual: Sosial proqnozlarda aparıcı həlgə (Çəki: 1)

sənaye

kənd təsərrüfatı

rabitə

əhali

şəhər

13Sual: Sosial proqnozlaşmanın təsnifatı deyil: (Çəki: 1)

iqtisadi proqnozlar

psixoloji amil

potensial

təbii hadisələr

insan inkişafı

14Sual: Proqnozlaşmada makroiqtisadi problemlər (Çəki: 1)

sənaye məhsulu

təhlükəsizlik

ərzaq

insan

turizm

15Sual: Sahə proqnozunun mahiyyəti (Çəki: 1)

məhsul istehsalı

- davamlı inkişaf
- rəqabət qabiliyyəti
- gəlirlilik
- səmərəlilik

16Sual: Həyat səviyyəsi proqnozunun məqsədi (Çəki: 1)

maksimum istehlak

- minimum xərc
- ölüm səviyyəsi
- təbii artım
- doğum səviyyəsi

17Sual: Həyat səviyyəsinin əsas milinin proqnozu (Çəki: 1)

ÜDM

- istehsal məhsulu
- sənaye məhsulu
- kənd təsərrüfatı
- gəlirlər

18Sual: Həyat səviyyəsinin əsas modeli (Çəki: 1)

tələbatın ödənilməsi

- istehlakın həcmi
- ərzaq

qeyri-ərzaq

xidmət

19Sual: İstehlak davranışı nədir (Çəki: 1)

ərzaq istehlakıdır

istehlakın optimal strukturu

xidmət istehlakı

yığım

alkoqol

20Sual: Ərzaq təhlükəsizliyin sosial mənası (Çəki: 1)

əhəlinin tələbatını ödəmək

qütbləşməni azaltmaq

kənd təsərrüfatını artırmaq

bazarı qorumaq

gəlir götürmək

21Sual: İstehsal modeli (Çəki: 1)

maksimum tələbat

maksimum gəlir

optimal istehlak strukturu

minimum ölüm

miqrasiya

22Sual: İstehlak modelində aparıcı göstərici (Çəki: 1)

ərzaq istehlakı

yığım

qeyri-ərzaq

alkoqol

idman

23Sual: Ərzaq istehlakın əsas amili (Çəki: 1)

ailə tərkibi

gəlirlər

təminat səviyyəsi

ailə gəlirləri

demoqrafik tərkibi

24Sual: İstehlakın proqnozunda modellər (Çəki: 1)

statistik modellər

balans modeli

bir başa hesablamalar

korrelasiya

reqresiya

25Sual: Minimum istehlak səbətinin proqnozu (Çəki: 1)

yaşamaq üçün minimum istehlak meyləri

ticarət məhsulları

tələb

təklif

qiymət

26Sual: İstehlaka təsir edən bazar amili (Çəki: 1)

qiymət

təklif

doyma səviyyəsi

xərc strukturu

xarici amillər

27Sual: İqtisadi proqnozların sosial rolu (Çəki: 1)

bir başa

dolayısı

resurs təminatı

idarəetmə funksiyası

tarazlılıq

28Sual: Proqnozlaşma tələbat (Çəki: 1)

perspektiv hesablamalar

perspektiv tarazlıq

fəallığı artırmaq

idare etmək

tənzmləmək

29Sual: Sosial proqnozlarda regionçuluq (Çəki: 1)

əhalinin məşğulluğu

məskunlaşma

rifah

istehsala stimulyat

istehlaka stimulyat

30Sual: Regionlarda proqnozlaşma amili (Çəki: 1)

təbii sərvətlər

əhali

iqtisadiyyat

sərhədyanı vəzifələr

gömrük

31Sual: Regionların sosial xəritəsi (Çəki: 1)

istehsal quruluşu

sosial infrastruktura

qaz təminatı

məktəblər

yollar

32Sual: Sosial proqnozlarda xarici amil (Çəki: 1)

ixracat

idxal

əhalinin miqrasiyası

pul miqrasiyası

qaçaqmanlıq

33Sual: Sahə proqnozları deyil (Çəki: 1)

səhiyyə

təhsil

mədəniyyət

elm

xarici əlaqələr

34Sual: Sağlamlığın meyarı (Çəki: 1)

ölüm səviyyəsi

istehlak həcmi

məhsuldarlıq

ailə tərkibi

məşğulluq

35Sual: Sağlamlıq proqnozunda dövlət siyasəti (Çəki: 1)

sosial yönlü siyasət

investisiya

iş yerləri

idxal ixrac

müdafiə

36Sual: Sağlamlığın əsas siyasəti (Çəki: 1)

bazar

əmtəə

xidmət

səhiyyə

təhsil

37Sual: Səhiyyənin proqnozunun hədəfi (Çəki: 1)

səhiyyənin vəsaitləri

səhiyyə məhsulu

tələbatının ödənilməsi

gəlirlilik

miqraisyanı azaltmaq

38Sual: Səhiyyənin maliyyə modeli (Çəki: 1)

dövlətin maliyyəsi

büdcə

bələdiyyə

xüsusi vəsaitlər

xarici vəsaitlər

39Sual: Səhiyyənin xarakteri (Çəki: 1)

pullu

pulsuz

müəssisə hesabına

kredit

qarışıq

40Sual: Azərbaycanca səhiyyənin konseptual inkişafı (Çəki: 1)

təminat səviyyəsi

minimum məsrəfləri

miqrasiya azaltmaq

gəlir gətirmək

ömür artırmaq

41Sual: Səhiyyənin strukturu (Çəki: 1)

sistemli

kompleksli

ierarxiya

asılı

xətti

42Sual: Səhiyyənin inkişafında aparıcı amil (Çəki: 1)

kədr potensialı

dövrüvvə vəsaitləri

investisiya

əhali sağlamlığı

coğrafi amil

43Sual: Səhiyyədə əsas müəssisə deyil (Çəki: 1)

ambulatoriya

xəstəxanalar

birjalar

diaqnostik mərkəzlər

laboratoriyalar

44Sual: Səhiyyə proqnozunun növləri (Çəki: 1)

sistəmlilik

normativ

məsrəflər

təminatlar

fondlar

45Sual: Səhiyyənin inkişafında maddi-texniki baza (Çəki: 1)

səhiyyənin əsas fondları

laboratoriyalar

tibbi ləvazimatlar

xəstələr

tibbi medakementlər

46Sual: Xəstəlik motivi (Çəki: 1)

həyat səviyyəsi

acıq iş yerləri

coğrafi mühit

ailə tərkibi

ginetik xüsusiyyətləri

47Sual: Xəstəxana proqnozunda əsas meyar (Çəki: 1)

xəstələrin sayı

xəstələrinin diaqnostikası

kapital

şəhər və kənd

dövlət

48Sual: Poliklinika xidmətinin əsas amili (Çəki: 1)

sayı

müraciətlər

hər nəfərə xidmət

şərait

xidmətin pulsuzluğu

49Sual: Səhiyyə proqnozunun modeli (Çəki: 1)

təsvir modeli

normativ modeli

imitasiya modeli

seçmə üsulu

iqtisadi-riyazi modeli

50Sual: Səhiyyədə dövlət tənzimlənməsi (Çəki: 1)

planlaşma

idarəetmə

büdcə vəsaiti

kadr potensialı

yerləşmə sxemi

51Sual: Səhiyyənin mülkiyyətdə əsas forma (Çəki: 1)

dövlət

özəl

xüsusi

xarici

bələdiyyə

52Sual: Səhiyyə bazarı elementi deyil (Çəki: 1)

xəstələr

kapital

müəssisə

həyat səviyyəsi

düzgün cavab yoxdur

53Sual: Səhiyyədə xarici amil (Çəki: 1)

investisiya

kadr hazırlığı

miqrasiya

əməkdaşlıq

təcrübə

54Sual: Təhsilin proqnoz məqsədi (Çəki: 1)

insan inkişafı

gəlir götürmək

intelektual mülkiyyət

iqtisadi inkişaf

əhalinin miqrasiyası

55Sual: Təhsil proqnozu üçün qanunvericilik bazası (Çəki: 1)

iqtisadi qanunlar

sənaye qanunları

təhsil qanunu

normativ-hüquq sənədlər

mədəniyyət qanunu

56Sual: Təhsil proqnozunun əsas amili (Çəki: 1)

investisiya

əhali

uşaqların sayı

iqtisadiyyat

xarici tələblər

57Sual: Təhsil sferasının əlaqəsi (Çəki: 1)

sənaye

kənd təsərrüfatı

mədəniyyət

elm

əhali

58Sual: Təhsil proqnozunda əsas istiqamətlər (Çəki: 1)

iqtisadi

sosial

mədəni

pulsuz

pullu

59Sual: Təhsilin yerləşməsi (Çəki: 1)

rayonlar üzrə

şəhər və kənd üzrə

adam başına

şagirdlərin sayına

əhəlinin sayına

60Sual: Təhsilin proqnozunda üsullar (Çəki: 1)

məsrəflər üsulu

normativ

bir başa

funksional

amillər

61Sual: Təhsilin amilləri deyil (Çəki: 1)

uşaqlar

əhəli

resurslar

doğum

ölüm səviyyəsi

62Sual: Təhsilin tələbatı (Çəki: 1)

dünya görüşü

inteqrasiya

iqtisadiyyat

pul vəsaiti

islahatlar

63Sual: Təhsilin keyfiyyət göstəricisi (Çəki: 1)

maddi-texniki baza

müəllimlərin sayı

dərsliklər

hər şagirdə düşən vəsait

əmək haqqı

64Sual: Təhsilin attestasiyası (Çəki: 1)

yeni məktəblər

kapital artımı

bal sistemi

sinifdə qalmaq

attestat almaq

65Sual: Təhsilin proqnozu sahələri deyil (Çəki: 1)

ümumi məhsul

məktəbəqədər təhsil

ali təhsil

elm sahəsi

mədəniyyət sahəsi

66Sual: Təhsildə əsas göstərici (Çəki: 1)

məsrəflər

tələbələr

müəllimlər

hər şagirdə düşən vəsait

xarici kapital

67Sual: Təhsilin qanunu il (Çəki: 1)

2001

2005

1990

1991

2010

68Sual: Təhsilin proqnozunda metodlar (Çəki: 1)

ərazi üsulu

sahə üsulu

funksional

kəmiyyət

kapital

69Sual: Təhsilin iqtisadi rolu (Çəki: 1)

dolayısı

birbaşa

multiplikasiya

reqresiya

sahə rolu

70Sual: Proqnozlarda prinsiplər (Çəki: 1)

elmlilik

mühütlük

yenilik

universallıq

dinamizm

71Sual: Təhsildə innovasiyalar (Çəki: 1)

metodik vəsait

texnologiyalar

potensial

maliyyə

binalar

72Sual: Təhsili əlaqəsi (Çəki: 1)

müəssisələr

elm

mədəiyyət

İncəsənət

iqtisadiyyat

73Sual: Sosial proqnozlaşmada əsas göstəricilər deyil (Çəki: 1)

makroiqtisadiyyat

sahə

ərazi

funksional

kənd təsərrüfatı

74Sual: Elmin proqnozu nə verir (Çəki: 1)

yeni müddəalar

yeni idarəetmə

yeni texnologiyalar

insan inkişafı

kadr

75Sual: Elmi potensial (Çəki: 1)

sənaye məşhulu

elmə cəlb olunan resurslar

kadrlar

binalar

institutlar

76Sual: Elmin əsas amili (Çəki: 1)

maddi texniki baza

elmi kadrlar

elmin rəhbərliyi

-koordinasiya

xarici amil

77Sual: Elmi-texniki proqnozun əsas maddələr (Çəki: 1)

iqtisadi artım

idealar

təvsiyyələr

sosial tərəqqi

əmək şəraiti

78Sual: Proqnozlaşma texnologiyası deyil (Çəki: 1)

məqsədlər

normativlər

resurslar

planlaşma

üsullar

79Sual: Proqnozlaşmada əsas prinsip (Çəki: 1)

sistemlik

elmçilik

sahə

regionda

funksional asıllıq

80Sual: Proqnozlaşmada parametr (Çəki: 1)

ekzogen

normativ

statistik

cari

perspektiv

81Sual: Pronzolaşmada yanaşma (Çəki: 1)

resurs yanaşma

məqsədli proqram yanaşma

bir başa hesbalama

normativ

müqayisəli yanaşma

82Sual: İqtisadi və sosial proqnozların vəhdəti (Çəki: 1)

məcmuu balanslar

gəlir və istehlak

texniki balans

normativ balanslar

perspektiv balanslar

83Sual: Mədəniyyət sahələrində proqnozlaşmanın xüsusiyyətləri (Çəki: 1)

tələbatın ödənilməsi

adam başına düşən

100 nəfərə düşən göstəricilər

şəhər mədəniyyəti

kənd yerlərində mədəniyyət

84Sual: Mədəniyyət müəssisələri necə özəlləşir (Çəki: 1)

təyinatı dəyişmir

gəlir götürmək üçün

təminat səviyyəsi

restruktura dəyişməsi üçün

mədəni inkişaf

85Sual: Sosial proqnozlara təsir edən əsas amil (Çəki: 1)

ÜDM

resurslar

coğrafiya

əhali

həyat tərz

86Sual: Mədəniyyət obyektləri deyil (Çəki: 1)

klublar

teatrlar

televiziya

sənaye

kitabxanalar

87Sual: Hansı qanun çərçivə qanunudur (Çəki: 1)

müzeylər

mədəniyyət

kitabxanalar

şəhərsalma

təhsill

88Sual: Mədəniyyət sahəsində əsas qipotezlər (Çəki: 1)

maksimum inkişaf

dünyaya integrasiya

milli mədəniyyət

sahə maraqları

əhali maraqları

89Sual: Mədəniyyətin maliyyə mənbəyi (Çəki: 1)

əhali

bələdiyyə

xüsusi kapital

dövlət

şirkət

90Sual: Mədəniyyətin beynəlxalq əhəmiyyəti (Çəki: 1)

pul gətirmək

integrasiya

mədəni əlaqələr

sivilizasiya

turizm

91Sual: Hansı sahə mədəni deyil (Çəki: 1)

sənaye

kənd təsərrüfatı

turizm

ekologiya

təhsil

92Sual: Mədəniyyətdə nisbi göstəricilər (Çəki: 1)

təmin olunan səviyyəsi

klubların sayı

kitabxanaların sayı

kəndlər

şəhərlər

93Sual: Mədəniyyət pronzozunda əhatəlik (Çəki: 1)

100%

50%

10%

30%

10%

94Sual: Özəlləşmə nə qədər ola bilər (Çəki: 1)

100%

40%

30%

60%

5%

95Sual: Mədəniyyət hansı sahələrlə bağlıdır (Çəki: 1)

kənd təsərrüfatı

sənaye

nəqliyyat

turizm

təhsil

96Sual: Elmin mədəniyyətin rolu (Çəki: 1)

elmi-texniki tərəqqi

insan amili

şəhərlər

yollar

turizm

97Sual: Mədəniyyətin maliyyənin büdcə xərcləri neçə faizdir (Çəki: 1)

70%

6-%

50%

30%

4%

98Sual: Mədəni sahələr əhaliyə görə ayrılır (Çəki: 1)

bəli

xeyr

nisbətən

tam

60%

99Sual: Proqnozun planların fərgi (Çəki: 1)

yoxdur

planqabağı tədqiqatlar

qısa müddətlidir

uzunmüddətlidir

direktiv deyil

100Sual: Proqnozun anatomiyası (Çəki: 1)

qanunauyğunluq

əsasnamələr

ardıcılıq

qarşılıqlı təsir

əks əlaqə

101Sual: Proqnozda alternativlik (Çəki: 1)

yoxdur

zəruridir

elmi prinsiplərlə qurulur

aparıcı həlqə

sair amillər

102Sual: Sosial proqnozda əsas amil (Çəki: 1)

istehsal

bölgü

regional

insan

ətraf mühütü

103Sual: Əmək fəaliyyətində proqnozun əsas göstəricisi (Çəki: 1)

əmək haqqı

iş şəraiti

məşğulluq

inteqrasiya

həyat səviyyəsi

104Sual: Əmək haqqı proqnoz modeli (Çəki: 1)

əməyin kəmiyyəti və keyfiyyəti

tələb və təklif

işsizlik

əmək haqqı

həyat səviyyəsi

105Sual: Əmək haqqı hesabında iqtisadi göstəriciləri (Çəki: 1)

ÜDM

son məhsul

aralıq məhsul

sahə məhsul

ixracat

106Sual: Əmək haqqının istehlak tutumu (Çəki: 1)

nominal

real

mobil

minimum

orta aylıq

107Sual: Əmək haqqına təsir edən istehlak amili (Çəki: 1)

təşəbbüskarlıq

məhsuldarlıq

alıcılıq qabiliyyəti

bazar

müqavilələr

108Sual: Gəlirlərin proqnozu amili (Çəki: 1)

əmək haqqı

natural

qiymət

istehlak

xarici məhsullar

109Sual: Əməyin xarakterinə təsir edən amillər (Çəki: 1)

istehsal sturkturu

əmək haqqı

təhsil

səhiyyə

region

110Sual: Əməyin təşkili (Çəki: 1)

istehsal

xidmət

infrastruktura

maliyyə

dövlət qulluğu

111Sual: Əmək aktivliyi (Çəki: 1)

il ərzində istehsal həcmi

maya dəyəri

əlavə gəlirlər

müavinatlar

məhsuldarlıq

112Sual: Pensiya proqnozunun məqsədi (Çəki: 1)

fəallıq

aztəminatlıq

əmək fəaliyyət

qocalıq

əlillik

113Sual: Əmək pensiyasının yaş həddi (Çəki: 1)

65

70

63

80

55

114Sual: Sosial pensiya kimə verilir (Çəki: 1)

əlillərə

işləməyənlərə

uşaqlara

qocalara

qacqınlara

115Sual: Sosial pensiyanın həcmi (Çəki: 1)

50 manat

200 manat

40 manat

10 manat

100 manat

116Sual: Əmək pesniyanın minimum həddi (Çəki: 1)

85

120

110

105

40

117Sual: Yaşayış minimumu proqnozu (Çəki: 1)

istehlak səbəti

gəlirlər

yığım

bazar tələbi

xərclər

118Sual: İstehlakın minimum həcmi (Çəki: 1)

istehlak səbəti

bazar tələbi

məcmu tələbi

təklif

balans

119Sual: Proqnozlaşmada əsas prinsip? (Çəki: 1)

reallıq

elmlik

meyllik

dövlətçilik

komplekslik

120Sual: Proznolaşmada əsas meyar (Çəki: 1)

maksimum səmərə

maksimum gəlir

ucuzluluq

məşğulluq

təminatlıq

121Sual: Resurs proqnozunun mənası (Çəki: 1)

maksimum məhsul

minimum məsrəf

resurların məhdudluğu

səmərəli istira

bir resursun ehtiyatı

122Sual: Sosial proqnozlarda xüsusiyyəti (Çəki: 1)

mənəvi dəyərlər

maddi nemətlər

əhəlinin inkişafı

dövlət prinsipləri

təbii artım

123Sual: Sosial proqnozlarda ilkin amil (Çəki: 1)

idxal

təbii artım

proqnoz

ölüm

doğum

124Sual: İnsan inkişafı indeksinə aid deyil (Çəki: 1)

ÜDM artımı

səhiyyə təminatı

təhsil təminatı

ixracat

idxal

125Sual: Əhalinin artımı proqnozu modeli (Çəki: 1)

regresiya

korrelyasiya

xətti

funksional

normativ

126Sual: Əhalinin sağlamlığı (Çəki: 1)

sosial-iqtisadi məna

hərtərəfli inkişaf

insanın davranışı

fiziki sağlamlıq

peşakarlıq

127Sual: Səhiyyə sağlamlığa necə təsir edir (Çəki: 1)

bir başa

dolayısı

rol oynayır

şərait yaradır

maddi amilidir

128Sual: Regional sosial inkişaf (Çəki: 1)

maksimum istehsal

əhalinin maddi rifahı

məşğulluq

miqrasiya

təbii artım

129Sual: Məskunlaşma zəruridir (Çəki: 1)

nisbətən

tələb edir regional siyasət

ciddi problemdir

iqtisadi artım təsir edir

resurslardan istifadəsidir

130Sual: Kənd əhalinin ümumi əhalidə xüsusi çəkisi (Çəki: 1)

15%

47%

80%

10%

25%

131Sual: Tələbatın proqnoz modeli (Çəki: 1)

dinamik

statistik

imitasiya

normativ

amillər

132Sual: İstehlak həcmi (Çəki: 1)

sənaye məhsulu

maddi mənəvi nemətlər

xidmət

yığım

pul həcmi

133Sual: Ərzaq təhlükəsizliyinin amili (Çəki: 1)

pambıq istehlak

büdcə istehlakı

qiymət

gəlirlər

xərclər

134Sual: İstehlakın davranışı (Çəki: 1)

ərzağın xüsusi həcmi

qeyri-ərzaq

xidmət

istehlakın strukturu

qənaət

135Sual: Normativ istehlak (Çəki: 1)

texniki norma

fizioloji norma

adam başına istehlak

gəlir

xərclər

136Sual: Rasional norma (Çəki: 1)

faktiki norma

normativ normalar

xarici standartlar

maksimum istehalk

minimum istehlak

137Sual: Yaşayış minimumu (Çəki: 1)

istehlak həcmi

gəlirlərin səviyyəsi

istehlak səbəti

minimal həyat səviyyəsi

demoqrafiya

138Sual: Fizioloji tələbat (Çəki: 1)

adam başına tələbat

mənəvi tələbat

dövlətin tələbatı

müəssisə tələbatı

insanın elmi əsaslarla tələbatı

139Sual: Ehtiyac minimumu nə qədərdir (Çəki: 1)

100 manat

80 manat

85 manat

65 manat

39 manat

140Sual: İstehlak proqnozunda yanaşma (Çəki: 1)

makrosəviyyəli

strateji

differentensial

minimal

oqrta aylıq

141Sual: Gəlir və istehlakın əlaqəsi (Çəki: 1)

riyazi

funksional

normativ

balans

reqgresiya

142Sual: Hansı balans tətbiq olunur (Çəki: 1)

normativ balans

rasional balans

differential balans

statistik balans

proqnoz balansı

143Sual: Elmi proqnozun sosial nəticəsi (Çəki: 1)

iqtisadi inkişaf

təhlükəsizlik

dayanıqlı inkişaf

iqtisadi artım

əhalinin həyat səviyyəsi

144Sual: Elmin inkişafında əsas amil (Çəki: 1)

insan

investisiya

təşkilati

maddi texniki baza

maddi stimül

145Sual: Həyat şəraiti (Çəki: 1)

istehlak

kompleks şərait

iş yerləri

bazarlar

sərhədyanı ticarət

146Sual: Sənayenin inkişafında sosial məna (Çəki: 1)

bazar təsir edir

infrastrukturunu genişləndirir

iş yerləri açır

gəlirləri artırır

digər sahələrə təsir edir

147Sual: Kənd təsərrüfatının sosial mənası və proqnozu (Çəki: 1)

iş yerləri təmin edir

ərzaq təminatı

ərzaq ixracı

emal sənayesi

iqtisadi artım

148Sual: Kəndə təsir edən sahə (Çəki: 1)

sosial obyektlər

kənd təsərrüfatı

emal sənayesi

kənd potensialı

təhsil müəssisəsi

149Sual: Kənd turizmin vacibliyi (Çəki: 1)

zəruridir

potensialıdır

ərzaq məshulu coxdur

iş güvvəsi mümükndür

infrastruktura var

150Sual: Kəndin kompleks ikişafının proqnozoun tələbləri (Çəki: 1)

kəndin resurslarını cəlb etmək

kəndin rifahı

kəndin gəncləri

kənddə doğum səviyyəsi

düzgün cavab yoxdur

151Sual: Kənddə əhalinin məskunlaşması yolu (Çəki: 1)

iş yerlərini açmaq

sosial sahələri inkişaf etdirmək

sənayeni gücləndirmək

müdafiəni gücləndirmək

məktəbləri genişləndirmək

152Sual: Kənddə dövlət dəstəyi (Çəki: 1)

maliyyə dəstəyi

məşğulluğa təsir

şərait

təhlükəsizlik

pensiyalarını artırmaq

153Sual: Regional sosial proqramların əsas məqsədi (Çəki: 1)

kənddə məskunlaşma

iş yerləri

təbii artım

kəndin sosial inkişafı

mədəni tərəqqi

154Sual: Kənddə turizm növü (Çəki: 1)

dağ turizmi

kənd turizmi

etnik turizm

işgüzar turizm

səhləmlilik

155Sual: Kənd əhalisinin həyat səviyyəsində maliyyə siyasəti (Çəki: 1)

kredit vermək

güvənlər

lüzum xidməti

məhsulu ləmə

təminat vermək

156Sual: Sosial dövlətin büdcə mexanizmi (Çəki: 1)

sahə xərcləri

səhiyyə xərcləri

təhsil xərcləri

müdafiə olunan xərclər

yığım

157Sual: Kənddə yaradılan sosial obyektlərin əsası (Çəki: 1)

yollar

infrastruktura

emal sənayesi

su təminatı

qaz təminatı

158Sual: Kəndin sosial-iqtisadi inkişafın proqnozları (Çəki: 1)

kənd əhalisi

kəndin istehsal strukturu

kənddə məskunlaşma

əhalinin miqrasiyası

yoxsulluq

159Sual: Yoxsulluq nədir (Çəki: 1)

minimal yaşayan ailələrdir

mənəvi yoxsulluq

fiziki cəhətdən zəiflik

az gəlirlik

aclıq

160Sual: Yoxsulluq Azərbaycanda azalır (Çəki: 1)

ildə 3%

ildə 1%

son 10 ildə 30%

doyma halında

perspektivdə 0 olacaq

161Sual: Yoxsulluq həddi necə günü dollardır? (Çəki: 1)

10 dollar

5 dollar

2 dollara qədər

20 dollar

8 dollar

162Sual: Yoxsulluğun azaldılması hıasnıl yolla həll olunur (Çəki: 1) inzibati

bölgü

stimullar

iqtisadiyyatın davamlı inkişafı

xarici potensial

163Sual: Yoxsulluq daha çox hardadır (Çəki: 1)

şəhərdə

regionda

kənddə

təhsildə

səhiyyədə

164Sual: Yoxsulluğun azaldılması proqramı (Çəki: 1)

2012-2020

2010-2013

2009-2012

2012-2015

2011-2016

165Sual: Dövlətin yoxsulluğa təsiri (Çəki: 1)

ünvanlı sosial yardım

ünvanlı kredit

iş yerləri

istehsal genişlənməsi

kənd təsərrüfatı genişlənilir

166Sual: Sahələrdə həyat səviyyəsi harda aşağıdır (Çəki: 1)

neft

sənaye

kənd təsərrüfatı

səhiyyə

mədəniyyət

167Sual: Mədəni sahələrdə əsas göstərici (Çəki: 1)

klublar

teatrlar

adam başına mədəni resurslar

kino-televiziya

düzgün cavab yoxdur

168Sual: Sosial təminat yolları (Çəki: 1)

maddi

maliyyə

güzəştli

yardım

pensiya

169Sual: Ünvanlı sosial yardımın yeni forması (Çəki: 1)

pul

maddi

xidmət

kredit

lizing

170Sual: Vergi güzüşətli sərfəlidir (Çəki: 1)

bəli

yox

korupsiyanı gücləndirir

əsassızdır

mexanzim yoxdur

171Sual: Sosial qanunlardan daha çox hansı sərfəlidir (Çəki: 1)

ünvanlı

funksional

mülkü qanunlar

mədəniyyət

səhiyyə

172Sual: Sosial proqnozlarda mühafizəkarlıq (Çəki: 1)

minimum məsrəflər

ələbaxımlığa hədd

təşəbbüskarlıq

stimullar

qadağalar

173Sual: Əhalinin maddi təminatın əsas göstəricisi (Çəki: 1)

xərclər

gəlirlər

əmlak

istehlak

alıcılıq qabiliyyəti

174Sual: Gəlirlərin proqnozu modeli (Çəki: 1)

balans modeli

bölgü modeli

differentiallaşma

artım modeli

istifadə modeli

175Sual: Əhalin istehlakının gəlirlərdən asılılığı (Çəki: 1)

proporsional

xətti

normal

qeyri-xətti

regresiya

176Sual: Gəlirin differensiasiyası (Çəki: 1)

münim və maksimum fərdi

əztəminatlılıq

əmək haqqı differensiasiyası

maksimum ehtiyac

orta aylıq əmək haqqı

177Sual: Əhali yığımlı proqnoz amili (Çəki: 1)

motivləşmə

gəlirlər

xərclər

bazar tutumu

differensiasiya

178Sual: Elmi-texniki proqnozoun əsas sosial nəticələri (Çəki: 1)

məhsuldarlıq

əmək şəraiti

istehlak bazarı

əmək haqqı

dövlət gəlirləri

179Sual: Normativlərin əsas proqnozu (Çəki: 1)

texniki normalar

fizioloji normalar

istehlak normaları

xidmət normaları

birgə yaşayış

180Sual: Dünyavililik (Çəki: 1)

standartlaşma

həyat tərzı

milli dəyərlər

dünya dəyərləri

xarici amillər

181Sual: Sosial sahələrin dünyaviliyi (Çəki: 1)

standartlaşma

dünya xartaları

normativlər

fizioloji normalar

sahə noirmaları

182Sual: Texniki proqnozlarda sosial amil (Çəki: 1)

iş yerləri

istehsal

idxal

ixrac

əsas fondlar

183Sual: Sosial proqnozların optimal müddəti (Çəki: 1)

10 il

1 il

3 il

6 il

20 il

184Sual: Sosial müavinatların əsas amili (Çəki: 1)

əhali

resurslar

dövlət siyasəti

iqtisadi amil

təşkilati amil

185Sual: Sosial müavinatların proqnoz modeli (Çəki: 1)

yaşayış minimumu

istehlak strukturu

tələbat

ailə tərkibi

yaşayış yeri

186Sual: Pensiya proqnozoun əsas amili (Çəki: 1)

yaşayış minimumu

sığorta

siyasət

yığım

resurslar

187Sual: Pensiyanın baza hissəsi (Çəki: 1)

85 manat

100 manat

80 manat

90 manat

105 manat

188Sual: Sığortanın əsas göstəricisi (Çəki: 1)

əmək haqqı

iş stajı

sığorta ödəmələri

gəlirlər

dövlət siyasət

189Sual: Sosial proqnozun əsas həlgə (Çəki: 1)

ömür səviyyəsi

artım

işsizlik

gəlirlər

xərclər

190Sual: Sosial proqnozların maliyyə əsasları (Çəki: 1)

özəl müəssisə

xarici amil

dövlət büdcəsi

bələdiyyələr

xüsusi vəsaitlər

191Sual: Əhali yığıma nəyə təsir edir (Çəki: 1)

rifaha

xərclərə

gəlirlərə

tələbə

təklifə

192Sual: Təklifin olması nəyə təsir edir? (Çəki: 1)

alıcılığa

qiymətə

tələbə

tarazlığa

rifaha

193Sual: Real gəlirə nə təsir edir (Çəki: 1)

nominal gəlir

qiymət

Təklif

real gəlir

tələb

194Sual: Planlaşma vacibdir (Çəki: 1)

yox

strateji planlaşma

cari planlar

marketing planlaşma

qlobla planlaşma

195Sual: Sosial planlaşmanın əsas istiqaməti (Çəki: 1)

fəza

marketing

cari

uzunmüddətli

makrosəviyyəli

196Sual: Sosial planlaşmada əsas metodlar (Çəki: 1)

həndəsə

orta statistik

son hədd

minimal

maksimal

197Sual: Sosial idarəetmə nədir (Çəki: 1)

əhalinin inkişafı

sosial mədəni sahələrin inkişafı

mədəniyyət

kənd əhalisi

sosial idarəetmənin yenidən təşkili

198Sual: Sosial məqsədlər (Çəki: 1)

kənd əhalisinin inkişafı

əhalinin rifahı

mədəni inkişaf

azadlıq

sosial tələbat

199Sual: Mədəni inkişafın əsas meyarı (Çəki: 1)

klublar

teatrlar

insanın dünyagörüşü

səhiyyə

təhsil

200Sual: Mədəniyyət qanunları deyil (Çəki: 1)

muzeylər

kitabxana

teatr

sənaye

memarlıq

201Sual: Mənzil təminatı (Çəki: 1)

adam başına düşən mənzil sahəsi

evlərin sayı

təzə inkişaf

daşınmaz əmlak

əhəlinin xüsusi evləri

202Sual: Mənzil təminatının istiqamətləri (Çəki: 1)

kooperativ tikintisi

dövlət

bazar tələbi və təklifi

dövlət mənzillər

xüsusi mənzillər

203Sual: Proqnozlaşdırma metodikası (Çəki: 1)

sistem

xüsusi

kompleks

aparıcı həlqə

əsas parametrlər

204Sual: Pronzolaşmadan əvvəl (Çəki: 1)

statistika

təhlil

əsas amillərin seçimi

model tərkibi

xarici parametrlər

205Sual: Xarici parametrlər (Çəki: 1)

ekzogen

daxili

endogen

planlaşma

qiymətləndirm

206Sual: Modelin seçilməsində yanaşma (Çəki: 1)

meyarlar

göstəricilər

hesablama

əlverişlik

təsvirlik

207Sual: Modellərin növü (Çəki: 1)

imitasiya

balans

anatomik

funksional

dinamik

208Sual: Proqnozlaşmada sosial səmərə (Çəki: 1)

reallıq

hərtərəfli

komplekslik

hesablama qaydası

az məsrəflər

209Sual: Proqnozlaşmada ardıcılıda aparıcı həlqə (Çəki: 1)

təhlil

mülahizə

kriteriya

model

hesablama

210Sual: Ən əsas model (Çəki: 1)

analitik

təsviri

məqsədli proqram

normativ

riyazi

211Sual: Normativ proqnozlar nə verir (Çəki: 1)

müəyyən çərçivədə inkişaf

təsadüfi

passivlik

aktivlik

dinamik

212Sual: Sosial proqnozların əsas həlgəsi (Çəki: 1)

həyat səviyyəsi

iş şəraiti

palanlaşma

yoxsul insanlar

müstəqillik

213Sual: Sosial indikatorlar (Çəki: 1)

adam başına ifadə olunan

kənddə

şəhərdə

sosial qruplar

xarici vətəndaşlar

214Sual: Hansı proqnoz baxışları var (Çəki: 1)

proqramlar

normalar

konsepsiayalar

göstəricilər

müləhizələr

215Sual: Sosial proqnozların resurs potensialı (Çəki: 1)

əhali gəlirləri

istehlak səviyyəsi

yığım

xüsusi təsərrüfat

yerli büdcə

216Sual: Sosial proqnozların qərar qəbulu (Çəki: 1)

alternativlik

vahid göstəricisi

sistem göstəricisi

ierarxiya

nisbi göstəricisi

217Sual: Sosial proqnozlarda demoqrafiya amiliin təsiri (Çəki: 1)

iş güvvəsi

istehlak həcmi

gəlirlər

xərclər

köçürmələr

218Sual: Sosial proqnozların dövlət tənzimlənməsinin rolu (Çəki: 1)

variantlar seçir

qəraralr

tədbirlər

əlavə vəsait ayrılır

investorlar cəlb edir

219Sual: Sosial proqnozlar daha çox əlaqələndir (Çəki: 1)

sahə proqnozları ilə

makrosistem ilə

ərazi

insan amili

xarici əlaqələr

220Sual: Sosial proqnozlardan daha çox faydalıdır (Çəki: 1)

dəqiq göstəricilər

fəza proqnozları

təqribi hesablamalar

hədd göstəriciləri

minimumlar

221Sual: Mədəni proqnozların sosial təsiri (Çəki: 1)

həyat tərzilə

istehlak mədəniyyəti

təhsilə

səhiyyəyə

şəhər mədəniyyəti

222Sual: Yoxsulluğun azaldılması yolları (Çəki: 1)

istehsal

gəlirlər

istehlak

mədəni sahələr

səhlamlıq

223Sual: Yoxsulluğun ölçülməsində xidmətin istehlak səviyyəsi (Çəki: 1)

10%

20%

30%

50%

5%

224Sual: Milli təhlükəsizlik meyarı (Çəki: 1)

davamlı inkişaf

maksimumÜDM

maksimum əhali artımı

gəlirlər

yoxsulluğun ləğvi

225Sual: Sosial qütbləşmə (Çəki: 1)

doğuma

ailə tərkibinə

həyat səviyyəsinə

iş yerlərinə görə

ölüm səviyyəsinə görə

226Sual: İqtisadi qütbləşmə (Çəki: 1)

istehlaka

gəlirlərə

təbii artım

istehlaka

yığıma

227Sual: Qütbləşmə əmsalı (Çəki: 1)

gəlir və xərclər

az təminatlı və varlı təbəqə

yoxsulluq

varlılıq

orta təbəqə

228Sual: Dayanıqlı orta meyarı (Çəki: 1)

varlılıq

yoxsulluqun uzadılması

orta təbəqə

gəlirlərin azalması

ədalətlik

229Sual: Orta təbəqə nədir (Çəki: 1)

əhalinin gəlirləri

normal yaşayan əhali

maksimum gəlirlər

minimum istehlak

firavanlıq

230Sual: Məşğulluğun təminatı (Çəki: 1)

iş yerləri

əhali artımı

əhali ilə iş yerləri nisbəti

yeni müəssisələr

xidmət

231Sual: Yoxsulluğun azaldılması yolları (Çəki: 1)

yeni iş yerləri

əmək haqqı

tam məşğulluq

pensiya

yardım

232Sual: Kompensasiya nədir (Çəki: 1)

əlavə gəlirlər

müavinətlər

əmək haqqıya əlavə

sosial sığorta

birdəfəlik yardım

233Sual: Səhiyyədə hansı sığorta vacibdir (Çəki: 1)

əlliklə

normalar

icbari

könüllü

dövlət

234Sual: Sosial proqnozlarda əsas amil (Çəki: 1)

əhali

ömür müddəti

ölüm səviyyəsi

varlıq təbəqə

yoxsulluq

235Sual: Sosial proqnozların təsnifatı (Çəki: 1)

regional

ərazi

sahə

funksional

ünvanlı

236Sual: Sosial proqnozların maddi əsası (Çəki: 1)

ÜDM

sənaye

kənd təsərrüfatı

kənd

şəhər

237Sual: Kəndin əhali problemləri (Çəki: 1)

iş yerləri

istehlak sferası

sosial infrastruktura

təhsil

səhiyyə

238Sual: Kənddə məskunlaşmanı hasnı yolla artırmaq olar (Çəki: 1)

yeni iş yerləri

əmək haqqını artırmaq

kapital qoymaq

mədəni sahələr

inzibatçılıq

239Sual: Mənzil-kommunal təsərrüfatının problemləri (Çəki: 1)

bölgü

təminat

istismar

pulsuz

pullu

240Sual: Mənzil təminatı göstəricisi (Çəki: 1)

evlərin sayı

müəssisələrin sayı

adam başına kvadrat metr sahə

kənd əhalisinin torpaq sahəsi

yeni tikintilər

241Sual: Kənd təsərrüfatının sosial nəticələri (Çəki: 1)

ərzaq bazarı

iş yerləri

məskunlaşma

təhsil

səhiyyə

242Sual: Sosial proqnozların parametrləri (Çəki: 1)

ədalətli

çevik

təkamül yolu

sıçrayış

mühafizəçi

243Sual: Qeyri-müəyyən amil sosial proqnozlarda (Çəki: 1)

iqtisadi amil

psixoloji

inzibati

hüquqi

içtimai

244Sual: Sosial proqnozların balans modeli (Çəki: 1)

tələb və təkliflər

gəlir və istehlak

istehsal və bölgü

istehlak

statistik balans

245Sual: Elmin konsepsiyası (Çəki: 1)

məhsuldarlıq

həyat şəraiti

məsrəfləri azaltmaq

həyat tərzı

varlanmaq

246Sual: Elmin əsas növü (Çəki: 1)

region

funksional

əsaslı

praktik

mühasibat

247Sual: Elmi proünzolarda yanaşma (Çəki: 1)

komplekslik

sistemlik

müləhizələr

reallıq

təcrübə

248Sual: İdxala mənfi təsir (Çəki: 1)

bazarı formalaşdırır

sahibkarlığa mənfi təsir edir

inflyasiya yaradır

əhali tənbelləşir

pul sıxını baş veir

249Sual: Sosial yönlü xarici siyasət (Çəki: 1)

istehsalı artırmaq

ixracat yönlü

texnologiyaya ixrac etmək

xammal

əhali miqrasiyası

250Sual: Balansların əsası (Çəki: 1)

integral balans

differensial balanslar

ərazi

istehsal

istehlak

251Sual: Təhsilin proqnozunda əsas meyar (Çəki: 1)

elmlə təsir

təhsilin keyfiyyəti

komplekslik

gəlirlik

iş şəraiti yaxşılaşdırmaq

252Sual: Təhsilin təşkilatın quruluşu (Çəki: 1)

əlaqəli

siyasi

ardıcılıq

əhalilik

komplekslik

253Sual: Ətraf mühitin proqnozunun sosial nəticəsi (Çəki: 1)

ölüm səviyyəsi azalır

əhali artır

həyat müddəti artırır

insanlar yaxşı yaşayır

məsrəflər artır

254Sual: Əhalinin proqnozu (Çəki: 1)

statistik

balans modeli

elektropolasiya

reqresiya

xətti

255Sual: Pronzolaşmada parametrlərin tapılması modeli (Çəki: 1)

ekstropolasiya

ən kiçik kvadratlar

optimallşama

emprik

ekzogen

256Sual: Proqnozlarda buraxılan səhvlərin həddi (Çəki: 1)

50%

15%

5%

3%

0%

257Sual: İstehsal funksiyası (Çəki: 1)

xətti

Kubba-Duqlas

Paretto

Lorens

regresiya

258Sual: Səhvlərin qiymətləndirilməsi (Çəki: 1)

dinamika

statistik metod

bir başa

normativ

ekzogen

259Sual: Pensiyaların proqnozu meyarı (Çəki: 1)

istehlak normaları

məhsuldarlıq

yaşayış minimumu

minimum istehlakı

rifah

260Sual: Pensiyaların baza hissəsi (Çəki: 1)

100 manat

85 manat

95 manat

45 manat

50 manat

261Sual: Pensiayaların sığorta hissəsi nədən alıdır (Çəki: 1)

əmək haqqı

staj

sığorta ödəmələri

bir başa ödəmələr

transfərtlər

262Sual: Pensiayaların maliyyə mənbəsi (Çəki: 1)

dövlət büdcəsi

müəssisə gəlirlər

sığorta ödəmələr

əhəlinin gəlirləri

kreditlər

263Sual: Pensiya proqnozunda amil (Çəki: 1)

iş şəraiti

əmək haqqı

gəlirlər

iş stajı

yaşayış minimumu

264Sual: Azərbaycanda pensiyaçıların sayı (Çəki: 1)

2 min

124 min

100 min

3 min

1min

265Sual: Pensiyaçıların xüsusi çəkisində aparıcı (Çəki: 1)

əliliyə görə

ailələrə görə

qocalığa görə

müavunata görə

sosial vəziyyət

266Sual: Kənddə yoxsulluq çoxdur (Çəki: 1)

şəhərlərlər bərabərdir

şəhərdən çoxdur

şəhərdən azdır

yoxdur

30 faizdir

267Sual: Kənd əhalisinin gəlirlərin aparıcı həlqə (Çəki: 1)

əmək haqqı

natural gəlirlər

pensiayalar

müavinətlər

xüsusi təsərrüfatdan gələn gəlirlər

268Sual: Elmi proqnozunda əsas hədəf (Çəki: 1)

konsepsiya

Proqram

Resurs

İş qüvvəsi

Elmi mövzular

269Sual: Elmi potensial (Çəki: 1)

İşçilərin sayı

dövriyyə cəlb olunan resurslar

əmək haqı

əsas fondlar

dövriyyəsaitləri

270Sual: Elmi proqnozlar (Çəki: 1)

Gələcəyə baxış

Qiymətləndir

Qənaət

Səmərə

əmək haqı

271Sual: Elmin dövlət tənzimlənməsi (Çəki: 1)

İstiqamətlər üzrə

hədəflər üzrə

investsiya

xərclər

kadrlar

272Sual: Elmin səmərəsi ölçülür (Çəki: 1)

Kapital qoyuluş

Elmi məhsulla

Xərclə və son məhsül nisbəti

İşçilərin sayı

əmək haqqı ilə

273Sual: Elmin sosial nəticəsi (Çəki: 1)

əmək məhsuldarlığı

iş yerlərini azaldılması

iş qüvvəsinin intellektual inkişafı

Kənd təsərrüfatı

Sənaye potensialı

274Sual: Mənzil proqnozunda meyar (Çəki: 1)

Mənzil sahəsi

Adam başına mənzil təminatı

Satlıq məhsul

Tikinti potensialı

Xidmət proqnozu

275Sual: Mənzil infrastrukturunun proqnozu (Çəki: 1)

Kommunal proqnozlar

Xidmət proqnozu

Sosial ipoteka

Kooperativlər

Pulsuz mənzil

276Sual: Perspektiv normalar (Çəki: 1)

Elmi əsas

Tələbatə uyğunlaşdırılır

İslahatlar proqramını nəzərə alır.

Statistik normalara əsaslanır.

Dinamik normaları əsaslandırır

277Sual: Bürgə yaşayış yerlərini proqnozu səmərəlidir (Çəki: 1)

Ona görə

Potensialı artır

xidmət mərkəzləşdirir

Şəraiti bərabərləşdirir

Sosial obyektləri artırır

278Sual: Fərdi mənzil sahələri kim tərəfindən idarə olunur (Çəki: 1)

Dövlət

Müəssisə

Bələdiyyə

İcra hokuməti

Xarici investorlar

279Sual: Təhsil proqnozunda həmrəylik (Çəki: 1)

Vahid dövlət siyasəti

hamıya şərait yaradılması

Differensiallaşma

Aparıcı sahələr

Kəndlərdə üstünlük

280Sual: Təhsildə keyfiyyət göstəricisi (Çəki: 1)

Şagirdlərin sayı

Maddi texniki baza

Hər şagirdə düşən müəllimlər

Ali təhsildə oxuyanlar

mənimsəmə əmsalı

281Sual: Hansı əmsalı proqnozlaşdırmaq prioritetdir (Çəki: 1)

Təhsil müəssisələrini

əhatə əmsalını

Tutumu

Müəllimlər

Metodiki təlimat

282Sual: Gənclər siyasətinin proqnozu meyarı (Çəki: 1)

Təhsil alanlar

vətənpərvərlik

İşləyənlər

Doğum siyasəti

Boşananlar

283Sual: Ömür səviyyəsinin proqnozu amili (Çəki: 1)

Maddi amil

Təbii amil

rifah

Təbii artım

Siyasi amil

284Sual: İnsan inkişafı indeksinin maksimum həddi (Çəki: 1)

70%

30%

80%

87%

1,0%

285Sual: Proqnozlarının funksional vəzifəsi (Çəki: 1)

Cari təhlil

perspektiv inkişaf

Mülahizələr

Yaxınlaşma

Qiymətləndirmək

286Sual: Mədəni sferanın proqnozunda tələbat (Çəki: 1)

Sosial qruplar üzrə

Hər nəfərə

Bütün şəhər və kənd əhalisinə

həmrəylik

Ancaq ziyalılar

287Sual: Yoxsulluğun azaldılması nə ilə vəhdətdə proqnozlaşır (Çəki: 1)

əhali artımı

siyasət

iqtisadi inkişaf

Sosial tərəqqi

inteqrasiya ilə

288Sual: Kulturalogiya proqnozunda elmi texniki tərəqqinin təsiri (Çəki: 1)

Keyfiyyət dəyişir

Inovasiya artır

əhali kütləşir

əhali savadsızlaşır

Gəlirlərin proqnozu

289Sual: Büdcə proqnozu (Çəki: 1)

Gəlirlərin proqnozu

Xərclərin proqnozu

gəlir və xərclərin proqnozu

əhali yığım proqnozu

yoxsulluğa təsirin proqnozu

290Sual: Sosial yönü siyasətin büdcə əsasları (Çəki: 1)

Xərcləri artırmaq

Istehsalə yönəltmək

Datasiyalar

Yığma yönəltmələr

Xarici borcları azaltmaq

291Sual: Gənclərin perspektiv mənzil təminatı (Çəki: 1)

Satın alma

Kreditlər

İpoteka

Tikinti

Bölgü yolu

292Sual: pensiyaların proqnozunda perspektiv meyllər (Çəki: 1)

əmək pensiyası

sığorta

transfərtlər

fərdi pensiya köcürmələr

Bölgü yolu

293Sual: Perspektivdə hansı sığorta üstündür (Çəki: 1)

Mənzil sığortası

əmlak sığortası

tibbi sığorta

Təhlükəsizlik

Həyat sığortası

294Sual: Proqnozlarda sistemlik nədir. (Çəki: 1)

Asılılıq

İarxiya

Məcmuu

Xüsusi səmərə

Multitikasiya

295Sual: Proqnozlar planlaşmanın nəyidir? (Çəki: 1)

əsasıdır

plan qabağı tədqiqatdır

Mülahizələrdir

Variantlardır

Arzudur

296Sual: İnsan amili proqnozunun nəticəsi ifadə olunur. (Çəki: 1)

əmək ehtiyatlarında

təhsildə

sənayedə

intelektual potensialda

şəhərdə

297Sual: Kənddə ziyalıların xüsusi çəkisi (Çəki: 1)

10%

20%

30%

50%

100%

298Sual: Arqrar sektorun şəraiti (Çəki: 1)

mexanikləşmə

əl əməyi

intensiv

pis

yaxşı

299Sual: Sosial proqnozların maliyyə mənbələri (Çəki: 1)

büdcə

transfərtlər

investisiyalar

kreditlər

yığım

300Sual: Sosial proqnozlarda çox xərclər (Çəki: 1)

maddi xərclər

təhsil xərcləri

xidmət xərcləri

yığım xərcləri

əlavə xərclər